

Təsdiq edirəm:
Biznes mühiti və beynəlxalq
reytinglər üzrə Komissiyanın sədri,
Azərbaycan Respublikası Baş nazirinin
birinci müavini Yaqub Eyyubov

11.03.2021-ci il

**Biznes mühiti və beynəlxalq reytinglər üzrə Komissiyanın Korrupsiya və şəffaflyq işçi qrupunun
2021-ci il üçün Fəaliyyət Planı**

Sıra №-si	İndikatorlar	Mövcud vəziyyət (2019-2020-ci illər üzrə)	Metodologiya	Görüləcək tədbirlər	Son icra müddəti	İcra orqanları	Məsul şəxslər
Global Rəqəbətlik Hesabatı							
1.	1.18 Maraqlar münafışesinin tənziqlənmesi	18-ci yer 77 bal	Bu göstərici direktorların şirkətin aktivlərini şəxsi maraqları üçün istifadə etməyindən səhmdarların nə dərəcədə qorunduğunu ölçür. Qiymət 0 və 10 (ən yaxşı) aralığında dəyişir. İndeks maraqlar münafışesini tənziqləyən qaydaları üç istiqamətdə qiymətləndirir: 1) əlaqəli tərəflər arasında əməliyyatlarda şəffaflyq; 2) səhmdarların direktorları sui-istifadə hallarında məhkəməyə verə bilmək imkanı; 3) səhmdarların məhkəmə prosesində sübutları əldə edə bilməsi və xərclərin bölüşdürülməsinə nail olmaları.	Aşağıdakı istiqamətlərdə aidiyyəti qurumlar tərəfindən müvafiq işlərin görülməsi və bu sahədə işçi qrupu tərəfindən onlara zəruri dəstəyin göstərilməsi: 1. Özəl sektorda maraqların toqquşmasının idarə edilməsi siyasətinin səmərəli şəkildə həyata keçirilməsi ilə bağlı təkliflərin hazırlanması və aidiyyəti üzrə təqdim olunması; 2. Maraqların toqquşmasının idarə edilməsi siyasətinin həyata keçirilməsi mövzusunda maarifləndirmə tədbirlərinin aparılması.	01.05.2021 Mütəmadi	Baş Prokurorluq (Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi), Ədliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Hesablama Palatası	Aşef Sarıkişiyev, Elçin Nəsiyov, Kənan Məlikov

2.	1.14 Korrupsiya halları	127-ci yer 25 bal	Dövlət sektorunda korrupsiya 0-100 ballıq şkala üzrə qiymətləndirilir (0 - çox, 100 – korrupsiyadan azad). İndikator bizneslə əlaqəli şəxslərin və ölkənin ekspertlərinin dövlət sektorunda olan korrupsiyanın həddi haqda görüşlərini bildiren bir neçə müxtəlif mənbədən olan məlumatları ümumiləşdirir.	Aşağıdakı istiqamətlərdə aidiyyəti qurumlar tərəfindən müvafiq işlərin görülməsi və bu sahədə işçi qrupu tərəfindən onlara zəruri dəstəyin göstərilməsi: 1. Korrupsiyaya qarşı mübarizə sahəsində aidiyyəti dövlət qurumları və vətəndaş cəmiyyəti institutları ilə birgə maarifləndirmə tədbirlərinin həyata keçirilməsi; 2. Özəl sektorda şəffaflığın artırılması ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflərin hazırlanması və aidiyyəti üzrə təqdim olunması.	Mütəmadi 01.08.2021	Baş Prokurorluq (Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi), Ədliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi	Asəf Sarıkişiyev, Elçin Nəsibov, Kənan Məlikov
----	--	----------------------	--	--	------------------------	---	---

İqtisadi Azadlıq İndeksi

3.	1.1 Mülkiyyət hüquqları	İndeks üzrə ümumi göstərici- 44-cü yer, 67,1 bal	Bu indikator üzrə göstərici aşağıdakı 5 alt-faktorun ədədi ortası kimi hesablanır: - fiziki mülkiyyət hüquqları; - intellektual mülkiyyət hüquqları; - investorların müdafiəsi səviyyəsi; - müsadirə riski; - torpaq administrasiyasının keyfiyyəti. Hər bir alt-faktor 0-100 ballıq intervalda qiymətləndirilir.	Aşağıdakı istiqamətlərdə aidiyyəti qurumlar tərəfindən müvafiq işlərin görülməsi və bu sahədə işçi qrupu tərəfindən onlara zəruri dəstəyin göstərilməsi: 1. Daşınmaz əmlakın və avtonəqliyyat vasitələrinin alqı-satqısı ilə bağlı prosedurların sadələşdirilməsi və elektronlaşdırılmasına dair təkliflərin hazırlanaraq aidiyyəti üzrə təqdim olunması;	01.08.2021	Ədliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Daxili İşlər Nazirliyi, Baş Prokurorluq (Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi), Maliyyə Nazirliyi, Hesablama Palatası	Elçin Nəsibov, Asəf Sarıkişiyev, Elçin Nəcəfov, Kənan Məlikov
				2. Dövlət mülkiyyətində olan müəssisələrdə korporativ idarəetmə standartlarının tətbiqi prosesinin asanlaşdırılması üçün müvafiq təlimlərin keçirilməsi;	Mütəmadi	İqtisadiyyat Nazirliyi, Baş Prokurorluq (Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi), Ədliyyə Nazirliyi, Maliyyə Nazirliyi, Hesablama Palatası	Elçin İbrahimov, Asəf Sarıkişiyev, Elçin Nəsibov, Elçin Nəcəfov

				3. Torpaq idarəçiliyinin keyfiyyətinin artırılması ilə bağlı təkliflərin hazırlanaraq aidiyyəti üzrə təqdim olunması;	01.08.2021	İqtisadiyyat Nazirliyi (Əmlak Məsələləri Dövlət Xidməti), Baş Prokurorluq (Baş prokuror yanında Korruptsiyaya qarşı Mübarizə Baş İdarəsi), Ədliyyə Nazirliyi, Maliyyə Nazirliyi, Hesablama Palatası	Elçin Yusubov, Aşef Sarıkişiyev, Elçin Nəşibov, Elçin Nəcəfov
				4. Aidiyyəti dövlət qurumları tərəfindən cinayət təqibi zamanı həbsə alınmış və müsadirə edilmiş əmlakın statistik uçotunun aparılması ilə bağlı müvafiq vahid məlumat bazasının yaradılması üzrə təkliflərin hazırlanaraq aidiyyəti üzrə təqdim olunması.	01.09.2021	Baş Prokurorluq (o cümlədən Baş prokuror yanında Korruptsiyaya qarşı Mübarizə Baş İdarəsi), İqtisadiyyat Nazirliyi (o cümlədən Maliyyə Monitoringi Xidməti), Ədliyyə Nazirliyi, Maliyyə Nazirliyi, Hesablama Palatası	Aşef Sarıkişiyev, Elçin Nəşibov, Elçin Nəcəfov, Kənan Məlikov
Yerli və beynəlxalq qurumlarla əməkdaşlığın gücləndirilməsi							
4.	Bütün aidiyyəti indikatorlar	-	-	Beynəlxalq reytinglər üzrə sorğularda iştirak edən şirkətlərlə (rezident və qeyri-rezident) müvafiq sahədə mütəmadi əməkdaşlığın təmin olunması.	İl ərzində	Bütün aidiyyəti qurumlar	İşçi qrupun bütün üzvləri
5.	Bütün aidiyyəti indikatorlar	-	-	Hesabatı hazırlayan ekspert və ya qiymətləndirmə qrupu ilə əməkdaşlığın qurulması və ölkədə mövcud göstərici və ya qanunvericilik tələbi barədə dəqiq məlumatların Biznes mühiti və beynəlxalq reytinglər üzrə Komissiyanın Katibliyi ilə razılaşdırılmaqla onlara çatdırılması.	İl ərzində	Bütün aidiyyəti qurumlar	İşçi qrupun bütün üzvləri